

DETTAGLI	ƏTRAFLI	Punteggio massimo / Maksimal qiymətləndirmə
<b>TITOLI DI STUDIO</b>	<b>TƏHSİL İXTİSASLARI</b>	
Laurea Triennale (Requisito minimo di ammissione)	Bakalavr (Bachelor) - qəbul üçün minimal tələb	0
laurea magistrale (LM) o laurea specialistica (LS) o diploma di diploma di laurea	Magistr	1
Dottorato e/o Master post laurea (Es. MBA o equivalente) (diplomi)	Master (MBA və ya ekvivalent sayılan) və ya Doktorantura (PHD)	1
	<b>ÜMUMİ (Maksimum)</b>	<b>2</b>
<b>ESPERIENZA PROFESSIONALE</b>	<b>İŞ TƏCRÜBƏSİ</b>	
Esperienza professionale svolta, in qualsiasi forma contrattuale, anche in stage e/o interinale, presso ICE Agenzia, Ambasciata d'Italia e altre Ambasciate, Organizzazioni internazionali per un periodo di effettivo servizio anche non continuativo di almeno 6 mesi negli ultimi 5 anni (da 6 a 12 mesi 1 pt; superiore a 12 mesi 2 punti) Le attività' dovranno essere certificate dal datore di lavoro o con copia dei contratti o con copia dei certificati di stage	Son 5 ildə, ICE Agentliyi, İtaliya Səfirliyi, digər Səfirliklər və Beynəlxalq Təşkilatlarda davamlı olmasa da xidmət müddəti ən azı 6 ay olan (6 -12 ay - 1 bal; 12 aydan yuxarı - 2 bal) hər hansı bir müqavilə formasında, həmçinin staj və/ və ya müddətli peşəkar təcrübə Göstərilən xidmətlər, öncəki iş yerindən arayış və ya müqavilələrin nüsxəsi və ya təcrübə sertifikatları ilə təsdiq olunmalıdır.	2
Precedenti esperienze di lavoro, negli ultimi 3 anni per analoghe posizioni e responsabilita' presso aziende private per periodi continuativi di almeno 12 mesi (da 12 a 24 1 punto, superiore a 24 mesi 2 punti. Le attività' dovranno essere certificate dal datore di lavoro o con copia dei contratti.	Son 3 ildə, özəl şirkətlərdə eyni vəzifə və öhdəlikləri olan, xidmət müddəti ən azı davamlı 12 ay olan (12-24 ay - 1 bal, 24 aydan yuxarı - 2 bal) iş təcrübəsi Göstərilən xidmət, öncəki iş yerindən arayış və ya müqavilələrin nüsxəsi ilə təsdiq olunmalıdır	2
	<b>ÜMUMİ (Maksimum)</b>	<b>4</b>
<b>PROVA SCRITTA</b>	<b>YAZILI MÜSABİQƏ</b>	
Domande a risposta breve e test a risposta multipla su: Attualità economica, Sistema italiano di promozione dell'internazionalizzazione (ICE Agenzia ed altre Istituzioni, attività e funzionamento), Marketing internazionale. La prova sarà in lingua inglese.	Qeyd olunan mövzularla bağlı suallara ingilis dilində qısa cavab və test: iqtisadi vəziyyət, beynəlmilləşdirilmə təşviqi ilə məşğul olan italyan qurumları (ICE Agentliyi və digər qurumlar, fəaliyyətlər), Beynəlxalq Marketing.	20
Test in inglese a risposta multipla	İngilis dilində test	12
Traduzione di un testo dall'azero all'italiano	Azərbaycan- italyan dilinə mətn tərcüməsi	8
Traduzione di un testo dall'inglese all'azero	İngilis-azərbaycan dilinə mətn tərcüməsi	20
	<b>ÜMUMİ (Maksimum)</b>	<b>60</b>
<b>PROVA ORALE</b>	<b>ŞİFAHİ MÜSABİQƏ</b>	
Conversazione in Italiano intesa a verificare il livello di conoscenza della lingua	Dil biliyi səviyyəsini yoxlamaq üçün italyan dilində müsahibə	8
Conversazione in inglese sulle materie tecniche oggetto della prima prova Attualità economica, Sistema italiano di promozione dell'internazionalizzazione (ICE Agenzia ed altre Istituzioni, attività e funzionamento), Marketing internazionale	İlk yazılı müsabiqənin əhatə etdiyi texniki mövzularda ingilis dilində müsahibə: iqtisadi vəziyyət, beynəlmilləşdirilmə təşviqi ilə məşğul olan italyan qurumları (ICE Agentliyi və digər qurumlar, fəaliyyətlər), Beynəlxalq Marketing	14
Conversazione in Azero intesa a verificare il livello di conoscenza della lingua)	Dil biliyi səviyyəsini yoxlamaq üçün azərbaycan dilində müsahibə	8
Prova pratica di uso del personal computer	Kompüter biliklərinin yoxlanılması üçün praktik sınaq	4
	<b>ÜMUMİ (Maksimum)</b>	<b>34</b>
<b>MAKSİMAL BAL</b>		<b>100</b>